

# MƏNƏVİYYAT HAQQINDA ETÜDLƏR

Hörmətli ağsaqqalımız professor Camal Mustafayevin Gürcüstan azərbaycanlılarını mədəniyyət mərkəzində bu yaxınlarda ictimaiyyətlə görüşü gəzlənilir. Bununla əlaqədər Ziyadxan Məmmədovun iki il əncə alimin 70 illik yubileyi münasibətilə qələmə aldığı və bu günlərdə redaksiyaya təqdim etdiyi etüdləri dərc etməyi vacib saydıq.

## ★ ÜRƏK SÖZÜ



*Professor Camal Mustafayev və qubernator Levan Mamaladze*  
Foto Nadir İdrisoğluñundur

### NOVRUZGÜLÜ GECİKİRDİ...

Kəndimizə bayram gəldi, novruz gəldi... Novruzgülü gecikirdi, süfrələrdə səməni də dilə gəldi, haray saldı... Novruzgulu gecikirdi. Mart apreldən borc almışdı. O, borcunu tez qaytardı. Günəş bulud arxasında çöhrəsini gizlətmüşdi. Tez oyandı. Buludları yara-yara nur çıldı, şölə saçdı... Novruzgülü gecikirdi. O, Günəşdən, Novruzdənmi incmişdi? Ziya dolu şöləsini Günəş saldı süfrələrə, səməni də barbərəkət rəmzi kimi coşub-daşdı. Novruzgülü gecikirdi... Səbəbini biz bilmirdik. Amma bircə biliirdik ki, o gələndə nur gətirir, ətri ni, rövnəqini, ləçəyini süfrəmizə səpələyir...

Kəndimizə - Kosaliya xəbər gəldi: Novruzgülü yolda gəlir. O özündən nurlu olan bir insanla - Nurla gəlir, camalından, çöhrəsindən nur tőkülən bir insanla süfrəmizə qonaq gəlir, camalından elimizə nur ələyən Camal gəlir...

Camalının gəlişilə eliminin, obamızın süfrəsinə rövnəq gəldi, xalqımızın Novruz adlı bayramına bayram gəldi. Oğul sevən, övlad sevən, yetirdiyinin gərəyinə dayaq olan kəndimizin camaatı öz oğlunun gəlişinə bir toy qurdu, büsət qurdı. El yeridi. Qarayazı boy qardaşı Borçalıyla Camalının boy atlığı məktəbinə boy ağıldı.

Qubernator dəstəyində parlamanın elçiləri, Qarayazı çökəyinin qədir bilən övladları insanlı-



Ziyadxan MƏMMƏDOV

gün heykəlinə çələng düzdü, müğənnilər coşub-daşdı, şairlərim dilə gəldi – qaynar, coşqun bulaq kimi, bu bulağın nəgmə dolu dodağıyla *Knyaz Aslan* belə dedi:

*Bircə gün Vətəndən  
Gen gəzən deyil,  
Qara gün - acısı,*

*ağ gün - balıdır.  
O təkcə Bakının,*

*Təbrizin deyil,  
Bütőv yurdumuzun  
ağsaqqalıdır!*

### DÜŞUNCƏLƏR

Camal müəllimin 70 illik yubileyində Azərbaycanın və Gürcüstanın müxtəlif bölgələrindən gələn alımların, şairlərin, incəsənət xadimlərinin, dövlət məmurlarının çıxışları, kənd ziyalılarının, ağsaqqalların boy-a-başa çatlığı kənd məktəbinin müəllimlərinin, şagirdlərin ürək sözləri bir-birini əvəz edirdi. Cıxış edənlər böyük filosofun əsərlərini xatırlayırlar, dahi Nizami haqqında onun yazdığı əsərlərdən misallar gətirir, sanki bu fikirləri onun özünə, şəxsiyyətinə şamil etmək istəyirdilər. Akademik *Camal Talibzadə*, dünya şöhrəti alım,

professor – Xəzər Universitetisinin rektoru *Hamlet İsaxanlı*, "Gürcüstan" qəzetiinin redaktoru *Süleyman Süleymanov*, qubernator *Levan Mamaladze*, Qardabani rayon Meclisi idarə heyətinin başçısı *Levan Caparidze*, Kosalı məktəbinin direktoru *Qəzənfar Məmlioglu*, müəllim *Qələmzər Kərimova* yubiley təntənəsinin aparıcısı *Aslan İsmayılovun* hər çıxışından əvvəl böyük şəxsiyyətə xoş arzularını söyləyirdilər... Çıxışlar səngimir, mən isə el bayramına çevrilən bu böyük gündə iştirak etdiyim üçün xoşbəxtəm. Xoşbəxtəm ki, Camal kimi şəxsiyyət orta məktəbdə mənə dərs deyib...

Düşüncələr məni xeyli keçmişə – Camal müəllimin gəncliyinə, özünün uşaqlığına aparır. Qardabani orta məktəbinin IX sinfində oxuyurdum... Kosalı kəndinin, Qarayazı elinin ilk qaranquşu Camal Mustafayev Lomonosov adına Moskva Dövlət Universitetini bitirib rayona gəlməşdi. El öz oğlunu qiyətləndirdi. Qardabani Azərbaycan orta məktəbinə direktor təyin olundu. Onun ilk şagirdləri biz olduq – biz IX sinif şagirdləri. Bu xoşbəxtlik bizə nəsib oldu. Məktəbi qurtaranlar təəssüflənir, aşağı siniflərdə oxuyan şagird yoldaşlarımız bizə həsəd apardılar. Xoş lisanlı, həlim qəlbli Camal bizim ürəyimizə yol tapdı. Biz onu sevdik, ona oxşamağa çalışdıq. Bu mümkün idimi?! Bilmirəm! Bircə onu bilirom ki, onun dərs dediyi, gələcəyə ruhlandırdığı 13 nəfər – hamımız ali təhsil aldıq. Bəli, ona oxşamağa, onun özünü isə kiməsə oxşatmağa çalışırdıq... Bu gün hamı marksizm-leninizmin üstündən xətt çəkir. Bu ideologiyanın da öz dövrü vardi. Sinfimizdə Leninin rəssam cizgisində gənc-

lik dövrünün portreti divardan asılmışdı. Hər dəfə Camal müəllim sinifə daxil olanda onun düşüncəli çöhrəsinə nəzər salır, bir də divardan asılmış portretə baxırdıq. Bu iki şəxsiyyətin baxışlarında bir oxşarlıq axtarıldıq. Nəzərlərimiz onun xoş təbəssümlü çöhrəsinə dikilirdi. Lakin kəhkəşanda parlayan ulduza əlimiz çatmadı, onun şöləsi zehnimizi işıqlandırırdı...

Bu gün də hamının nəzəri ona – Camalının camalına dikilmişdir. Bu camalda mən təmiz, pak, qaranlığın sinəsini yarıb şölkə saçı, zehinləri işıqlandıran bir camal görürdüm. Çıxışlar biri-birini əvəz edirdi. Mən - Camalın 65 yaşlı şagirdi də çıxış edib ürək sözümüz demək istərdim. Cürət etmirdim. Axi, uşaqlıqdan başlamış ömrüm boyu həyat idealım sandığım böyük insan haqqında sadə jurnalist kimi nə deyə bilərdim. Təntənə iştirakçıları yubilyar haqqında çıxış edir, şəninə sözər deyir. Mən isə öz ürəyimlə danışır, Camal həyatının anlarını xatırlayırdım, bu anlarda tarixə dőnən bir əsəri vərəqləyirdim.

Camal dahi Nizamini tədqiq edə-edə, onu öyrənə-öyrənə dəhilik səviyyəsinə yüksəlmışdır. O, Nizamini ondan sonra gələn dəhilərin fikrində, təfəkküründə axtarmış, Nizaminin əxlaqi, mənəvi, xəlqi dəyərlərini araşdıraraşdırıa milli, mənəvi dəyərlərin zirvəsinə qalxmışdır. Camal Avropa klassiklərinin Şərq ədəbiyyatına səcdəsini açıqlamış, Nizami həsədini aşkarlamış, elmi traktatlar yaratmışdır. "Gertsen Nizami haqqında" əsərini yazar-kən-və onun özünü də tədqiq edərkən, rus klassikinin Pyotr haqqında kələmi yəqin ki, Camalın yaddaşında həkk olmuşdur:

**POLAD SINAR,  
ƏYİLMƏZ**

Camal qəlbi nə qədər həlim və müləyimdir, bahar çıçayıtek kövrəkdir. Bu kövrəklilikdə kəskinlik, dönməzlik, sınımsızlıq axtaran, onu görən olubmu?! Mən görmüşəm, duymuşam, müşahidə etmişəm. Elin, obanın, millətin taleyi həll olunan yerdə Camalın çöhrəsindən həlimlik, kövrəklilik silinmiş, şaxta qədər kəskin olmuşdur. Millətin taleyüklü məsələlərində – "olum, ya ölüm" seçimində Camal əyilməz olmuşdur. Camalın xoş camalı bir anda kəskinləşmiş mövqeyindən, vəzifəsindən, səviyyəsindən asılı olmayaraq öz millətinə dayaq olmayanları, məsləksizləri, alça-la-alçala yüksələnləri şaxta kimi sızlətmış, qılınc kimi kəsmişdir.

Camalımızın camalında, varlığında, xarakterində həmişə belə "təzadlar" olub. Belə təzadlardan biri də onun hamını özü kimi, öz təmizliyi, öz saflığı kimi qəbul etməsi... Dahilərin də səhvi olarmış. Həlim, iliq nəfəsilə hər birimizin qəlbini hərarətləndirən böyük filosof Camal Mustafayev millət taleyi, milli özünəqayıcıış məsələlərində "polad sinar, əyilməz" kələmini həyatının mənası hesab etmişdir. Bax, Camalımız belə təzadlar camalıdır!..

*P.S.* Ömrünü Şərq ədəbiyatının, mədəniyyətinin, Nizami dühləsinin tədqiqinə ünvanlayan böyük insan, alim haqqında bu etüdlər sadə bir jurnalistenin hissələri, qənaətləri, Camal nəfəsi ilə isinən, Camal qayğısı ilə dəyərlənən bir insanın ürək sözəridir.

*(Məqalə "Gürcüstan" qəzetinin 19 oktyabr 2001-ci il sayından götürülmüşdür).*